

İNFORMATİKA PEŞƏKAR KİTABXANAÇILIQ TƏHSİLİNDE

Azad QURBANOV

Bakı Dövlət Universiteti

*Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı,
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
azadbey@mail.ru*

Böyük Britaniyada Computing science (hesablama elmi) ABŞ, Kanada, Avstraliya və əksər Qərbi Avropa ölkələrində Computer Science (kompyuter haqqında elm) kimi adlanan İnformatika elmi informasiyanın ümumi xassələrini, strukturunu və qanuna uyğunluqlarını, həmçinin kompyuter və telekommunikasiya qurğuları vasitəsilə informasiyanın qəbulu, saxlanması, emal edilməsi, axtarış və istifadə üsullarını oyrənərək, bunların insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqilər məşğul olur [1].

Informatika müstəqil bir elm kimi keçən əsrin 70-ci illərindən fəaliyyət göstərir⁸. Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyələri, statistika, məntiq, kombinator analiz, formal qrammatika və s. təşkil edir. İnformatika elmi bəşər tarixində analoqu olmayan sürətli təkamül yolu keçmiş, svilizasiyanın inkişafına əvəzsiz töhfələr vermişdir. Bu gün informatika elmi-texniki tərəqqinin və bütünlükdə cəmiyyətin əsas inkişafetdirici qüvvəsinə çevrilmişdir. İnformatika elminin nailiyyətlərinin tətbiqi ilə digər elm sahələridə fundamental nəticələr əldə edilmiş, yeni texnologiyalar işlənmiş, bir sıra yeni elmi istiqamətlər, məsələn, bioinformatika, sosial informatika, iqtisadi informatika, biblioinformatika və s. təşəkkül tapmışdır.

Informatika elminin predmetini yeni informasiya texnologiyaları təşkil edir. İnformasiya texnologiyası isə obyekt, proses və ya informasiya məhsulunun vəziyyəti haqqda rəqəmsal verilənlərin yaradılması, mühafizəsini, toplanmış verilənlərin emalı nəticəsində yeni keyfiyyətli informasiyanın əldə olunmasını, operativ qərarların qəbul edilməsi üçün informasiyanın son istifadəçiye çatdırılmasını təmin edən vasitə və metodlar toplusudur. Bu səbəbdən informatika elminin predmetini informasiya metodları və ehtiyatları, kompyuter və telekommunikasiya qurğularının aparat (hardware) və program (software) təminati, aparat və program təminatlarının qarşılıqlı əlaqə vasitələri və metodları (aparat-program interfeysi), istifadəçi ilə informasiya ehtiyatları, aparat və program təminati arasında qarşılıqlı əlaqə vasitələri və metodları (istifadəçi interfeysi) təşkil edir.

Informatika elminin inkişafı yeni cəmiyyətin- İnformasiyalasdırılmış vətəndaş cəmiyyətinin qurulmasını təmin etmişdir. Bu cəmiyyətdə informasiya

texnologiyasının təsiri altında informasiyanın əmtəəyə çevrilməsi, informasiya bazarının formallaşması baş vermiş, informasiya-kommunikasiya texnologiyası iqtisadiyyatın sürətli inkişaf edən bir sahəsinə çevrilmişdir [2].

İnformatika elminin təsiri altında kitabxana-informasiya fəaliyyəti güclü məzmun və keyfiyyət dəyişikliyinə məruz qalmışdır. Kitabxanalar elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut olduğu üçün heç təsadüfü deyil ki, informasiya texnologiyalarının ilk tətbiq olunduğu sahələrdən biri olmuşdur. Belə ki, artıq XX əsrin 70-ci illərindən başlayaraq ABŞ-da kataloqlaşdırma işində informasiya texnologiyaları tətbiq edilməyə başlanmış, maşınlaoxunan və ya elektron kataloqlar yaradılmasına start verilmişdir. Internet Beynəlxalaq İnformasiya şəbəkəsinin yaradılması və Web texnologyanın inkişafı nəticəsində isə kitabxanalar elektron kataloq, elektron kitabxana, elektron sənəd göndərişi və s. müasir xidmət növlerini heç bir siyasi, dini, milli məhdudiyyətlər tanımayaraq, ölkələrin coğrafi sərhədlərini aşaraq oxuculara bilavasita yaşıdlıqları və işlədikləri yerlərdə təqdim edirlər. Bunun nəticəsində müasir kitabxanalar qlobal informasiya mühitinin formallaşmasında informasiya və bilik bazarının yaradılması və inkişafında, təhsil sisteminin və səviyyəsinin təkmilləşməsində, cəmiyyətin peşə və ümumi mədəniyyət səviyyəsinin artmasında aparıcı rol oynayırlar[2].

Danılmaz bir faktdır, hər bir fəaliyyət sahəsinin inkişafının əsasında təhsil və peşə hazırlığı durur. Kitabxana-informasiya fəaliyyətinin də son 30 ildə sürətli inkişafına təsir edən faktorlardan biri peşəkar kitabxana təhsilinin düzgün qurulması, elmi yeniliklərin və texnologiyaların tədris olunmasıdır. Bu baxımdan peşəkar kitabxana təhsilində İnformatika elminin istiqamətləri və kitabxanalarada tətbiq edilən müasir informasiya texnologiyaları fənlər silsiləsi şəklində tədris olunur.

SSRİ-də Ali kitabxana təhsilində İnformatika fənninin tədrisi keçən əsrin 70-ci illərində Vilnus Universitetindən sonra ilk olaraq Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində həyata keçirilmişdir. Bu fənnin tədrisi məhrum alım, dosent Əli Rüstəmovun adı ilə bağlıdır. O, bu fənnin tədris proqramlarının və fənnə aid bir neçə dərs vəsaitinin, metodik göstərişin müəllifi olmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsildə həyata keçirilən islahatlar, Azərbaycan elm və təhsilinin Qərbə integrasiyası, kitabxana-informasiya fəaliyyətinin Amerika modeli əsasında inkişafi ali kitabxanaçılıq təhsilində innovativ dəyişikliklərin baş verməsinə səbəb oldu. İlk olaraq Azərbaycan kitabxanalarında texnoloji proseslərin kompüterləşdirilməsi zərurətini nəzərə olaraq 2000-ci ildə görkəmli kitabxanaşunas alım, ölkəmizdə ali kitabxanaçılıq təhsilinin müasir konsepsiyasını formallaşdırın

⁸ Əvvəller o, kibernetikanın, elektronikanın, riyaziyyatın və bir sıra digər elmlərin tərkibində inkişaf etmişdir.

prof. A.A.Xələfovun təşəbbüsü ilə "Kitabxanaların kompüterləşdirilməsinin əsasları" fənni tədris edilməyə başlandı. Qısa müddət ərzində bu fənnin tədris programı və "Kitabxanaların kompüterləşdirilməsinin əsasları" adlı dərslik işlənərək çap olundu. Bu fənnin tədrisi yeni informasiya texnologiyalarına yiyələn kitabxanaçı kadrların hazırlanması işinə böyük təkan verdi və kitabxanalarda kompüterləşdirməni sürətləndirdi.

Azərbaycan təhsilinin boloniya sistemində qoşulması ilə əlaqədar olaraq 2004-cü ildə fakültənin tədris planında ciddi dəyişikliklər baş verdi. Bir sıra müasir fənlər, o cümlədən İnformatika silsiləsindən yeni fənlər tədris planına daxil edildi və onların tədrisinə başlandı. Bu fənlərin tədrisində əldə edilən uğurlar nticəsində həmin ildə fakültənin adı dəyişdirilərək, "Kitabxana-informasiya" fakültəsi adlanmağa başlandı.

2009- cu ilda kitabxanaçılıq və informasiya ixtisası üzrə yeni ali təhsil pilləsinin dövlət standartının qəbul edilmişsələ yeni tədris planı hazırlanırdı. Bu tədris planında informasiya yönümlü fənlərin sayı 15-ə çatdı və aşağıdakı fənlər tədris olunmağa başlandı:

1. Kitabxana işinin program təminatı
2. Kitabxanaların kompüterləşdirilməsinin əsasları
3. Elektron kitabxana
4. Elektron kataloq
5. MKS-də kitabxana informasiya xidməti
6. Kitabxanalarda informasiya xidməti
7. Kitabxanaların elektron informasiya resursları
8. Kitabxanaçılıq informatikası
9. Kitabxanalarda informasiya texnologiyaları
10. Rəqəmli kitabxana
11. MKS-də informasiya axtarış işinin təşkili
12. Kitabxana və fasıləsiz təhsil
13. Kitabxanaların avtomatlaşdırılması
14. Bibliografik everistika
15. Məktəb kitabxanalarında məlumat-axtarış sisteminin təşkili

2012-ci ildən isə magistartura pilləsində yeni "Kitabxana-informasiya texnologiyası" və "Sənəd resursları və informasiya axtarış sistemləri" ixtisasları üzrə kadr hazırlığına başlanması ilə əlaqədar olaraq informasiya yönümlü aşağıdakı fənlərin tədrisi həyata keçirilir:

1. Kitabxana-informasiya texnologiyaları
2. Kitabxanaların informasiyalasdırılması
3. Elektron kataloqların yaradılması metodikası
4. Elektron kitabxanaların yaradılması metodikası
5. Rəqəmsallaşdırma texnologiyası
6. Multimedia və Web texnologiya

7. Bibliometriya
8. İnfomasiya ehti.informasiya prosesləri
9. Elektron sənədlərin analitik-sintetik işlənməsi
10. Elektron ehtiyatların saxlanması və axtarışı
11. AKİS-lərin informasiya ehtiyatları

Bu fənlərin tədrisi elektron kitabxanaşunaslıq elmi istiqamətinin inkişafına yönəlmüşdür və gələcəkdə bu istiqamətdə alımların yetişməsini təmin edəcəkdir.

ƏDƏBİYYAT

1. İ.Ə.Qurbanov, A.İ.Qurbanov, R.A.Abdullayeva. İnformatika: Dərs vəsaiti. B.: Caşioğlu, 2011.-420 s.
2. A.A.Xələfov. Kitabxana və cəmiyyət. Bakı, Azərnş, 2011. -348 s.
3. A.A.Xələfov, A.İ. Qurbanov Kitabxana proseslərinin kompüterləşdirilməsinin əsasları. - B.: Bakı Universiteti, 2007.-200 s

ИНФОРМАТИКА В ПРОФЕССИОНАЛЬНОМ БИБЛИОТЕЧНОМ ОБРАЗОВАНИИ**А.И. КУРБАНОВ**

**Декан Библиотечно-информационного факультета БГУ.
Доктор философии по физико-математическим наукам,
доссент.
azadbey@mail.ru**

В статье рассматривается роль информатики в профессиональном библиотечном образовании. В статье а также дана информация об этапах обучения информационных дисциплин в библиотечно-информационном факультете БГУ.

SCIENCE IN LIBRARY EDUCATION**AI KURBANOV**

**Dean of Library and Information Department of the
Belarusian State University.
PhD in physical sciences matimaticeskim, dossent.
azadbey@mail.ru**

The article discusses the role of science in library education. This article provides information and training on the stages of information disciplines in library and information Mr. Zion faculty of BSU.